



**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN
İNKİŞAFI FONDU**

Bakı şəhəri

21 iyun 2021-ci il

**3-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin
keçirilməsi haqqında**

E L A N

Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini (bundan sonra - layihələr) dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə Elmin İnkişafı Fondu, 2015-ci il 28 noyabr tarixində Minsk şəhərində imzalanmış "Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında" dördtərəfli Sazişin müddəalarını nəzərə almaqla, cari müsabiqənin razılaşdırılmış elmi prioritetlərinə uyğun olaraq, 3-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrantmüsabiqəsini (EİF/BQM/BRFTF-3/2021-1(38)) aşağıdakı şərtlər daxilində

ELAN EDİR:

Layihələrin növləri və maliyyələşdirilmə həcmi:

- **Fundamental və tətbiqi xarakterli** elmi-tədqiqat layihələri;
- **150 000 manatadək** maliyyə həcmli layihələr.

Müsabiqənin keçirilmə müddəti:

- Müsabiqədə iştirak etmək üçün layihələr **e-QRANT sistemi** ilə onlayn olaraq **2021-ci il 22 iyun** tarixindən başlayaraq qəbul olunur;
- Müsabiqədə iştirak etmək üçün layihələrin **e-QRANT sistemi** ilə qəbulunun son tarixi **2021-ci il 15 sentyabr** saat 23:59-dur.
- Çap versiyasının qəbulu üçün son tarix **2021-ci il 16 sentyabr saat 17.00-dır.**

Cari müsabiqənin keçirilməsinin əsas prinsipləri:

1. Bu qrantlar yalnız Azərbaycan və Belarus alimlərindən təşkil olunmuş elmi yaradıcı

kollektivlər tərəfindən təqdim edilmiş layihələrə verilir.

2. Birgə qrant layihəsi ilə müsabiqədə iştirak etmək istəyən Azərbaycan və Belarus alimləri sənədlərin təqdimindən əvvəl danışıqlar aparmalı, qrant layihəsinin mövzunu, şərtlərini və digər müvafiq məsələləri qarşılıqlı şəkildə razılaşdırmalıdır. Azərbaycan tərəfi layihəni təqdim edərkən Belarus tərəfinin razılığını təsdiq edən sənədi layihəyə əlavə etməlidir.
3. Müsabiqəyə təqdim edilən hər bir layihə həmin layihə üzrə həm-rəhbərlərlə (Azərbaycan və Belarus tərəfindən) təmsil olunmalıdır.
4. Müsabiqəyə Azərbaycan və Belarus alimlərindən təşkil olunmuş kiçik saylı (Azərbaycan tərəfdən 5 nəfərədək (layihə rəhbəri və icraçılar daxil) olmaqla) müvəqqəti yaradıcı kollektivlər tərəfindən həyata keçirilməsi nəzərdə tutulan fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri qəbul olunur.
5. Layihə rəhbəri və icraçılar kifayət qədər təcrübəli, beynəlxalq əlaqələrə malik, nüfuzlu elmi nəşrlərdə dərc olunmuş məqalələri olan alimlər olmalıdır.
6. Layihənin icra müddəti 2 ildən artıq olmamalıdır.
7. Elmi-tədqiqat qurumlarının planları üzrə mövzunun layihədə təkrarlanmasına yol verilmir.
8. Elmin İnkişafı Fondu tərəfindən əvvəlki müsabiqələr üzrə maliyyələşdirilmiş və hal-hazırda maliyyələşdirilən, həmçinin digər fond və qurumlar tərəfindən maliyyələşdirilən mövzular üzrə layihələr müsabiqəyə qəbul olunmur.
9. Elmin İnkişafı Fondunun cari qrant layihələrinin rəhbər və icraçıları bu müsabiqədə iştirak edə bilməzlər.
10. Cari müsabiqədə hər bir şəxs yalnız bir layihə üzrə qrant iddiaçısı ola bilər (rəhbər və ya icraçı qismində).
11. Birgə müsabiqəyə qrant layihəsi EIF (<http://sdf.gov.az>) və BRFTF (<http://fond.bas-net.by/>) tərəfindən daxili müsabiqə qaydalarına əməl olunmaqla və müvafiq qaydada hazırlanmaqla təqdim olunmalıdır. Bu zaman Azərbaycandan olan layihə həm-rəhbəri sənədləri birbaşa EIF-ə, Belarustan olan həm-rəhbər isə BRFTF-ya təqdim edir.
12. EIF-ə və BRFTF-ya paralel olaraq təqdim olunan layihələrin əsas bəndləri (layihənin adı, layihənin əsaslandırılması, icmal, gözlənilən nəticələr və s.) identik olmalıdır, layihənin yerinə yetirilmə mərhələləri isə qarşılıqlı olaraq razılaşdırılmalıdır. Layihədə Azərbaycan və Belarus tərəfindən olan alimlər qrupunun hər birinin hansı məsələləri həll edəcəyi konkret olaraq göstərilməlidir.
13. Müvəqqəti yaradıcı kollektivin Azərbaycan tərəfdən olan həm-rəhbəri və icraçıları müəyyənləşdirilərkən Elmin İnkişafı Fondunun müsabiqələrinin keçirilmə Qaydalarının 2.1 və 2.3 bəndlərinin tələbləri nəzərə alınmalıdır:
<http://sdf.gov.az/az/generic/menu/Detail/121/menu/>
14. Müsabiqəyə təqdim olunmuş layihələr EIF və BRFTF qaydalarına uyğun olaraq texniki və elmi ekspertiza mərhələlərindən keçir. Bu zaman tərəflərin çarpaz elmi ekspertizası da nəzərdə tutulur.
15. Müsabiqənin qalibi olmuş müştərək layihələr üzrə əqli mülkiyyət hüququnun qorunması və ondan istifadə haqqında tərəflər arasında saziş bağlana bilər.
16. Müsabiqənin nəticələrinə görə qalib gəlmiş müştərək layihələrin icrası zamanı Azərbaycan və Belarus tərəfləri yalnız öz hissələrini maliyyələşdirir. EIF ilə qalib layihə

rəhbəri arasında layihənin icrası üzrə müqavilə bağlanılır və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilir.

17. Müsabiqədə iştirakın digər mühüm şərtləri:

- multidissiplinar tədqiqatlar üzrə təqdim olunmuş;
- tətbiqi xarakterli;
- müxtəlif akademik və təhsil qurumlardan, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan eyni tədqiqat mövzuları üzrə təqdim olunmuş elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük veriləcəkdir.

18. Qrant layihəsi çərçivəsində elmi məqsədlər üçün tələb olunan əsas vəsaitlər (elmi cihazlar, avadanlıq və qurğular, elmi fəaliyyət üçün məmulatlar, ləvazimat və qeyri-maddi aktivlər və s.), iş və xidmətlər layihənin ümumi büdcəsinin 35%-dən artıq (vergi və rüsumlar daxil olmaqla), ezamiyyətlər isə 10%-dən artıq ola bilməz.

19. Müsabiqədə iştirak üçün müvafiq qurumun rəhbərliyinin elmi əsaslandırılmış təqdimatı tələb olunur və təqdimat e-QRANT ilə yanaşı, kağız üzərində də ayrıca olaraq Fonda təqdim edilməlidir.

Müsabiqənin prioritet istiqamətləri:

Elmi-tədqiqat layihələri Elmin İnkişafı Fondunun Təsnifatı üzrə müxtəlif elm sahələri və istiqamətlərini əhatə etməklə və layihənin təqdim olunduğu hər bir akademik, ali təhsil müəssisəsinin, elmi-tədqiqat institutunun elmi prioritetlərini əsas götürməklə təqdim olunmalıdır. Digər tərəfdən, "Elm haqqında" Azərbaycan Respublikasının Qanununda (maddə 3) göstərilmiş prioritetlər üzrə təqdim edilən layihələrə də üstünlük veriləcəkdir.

Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcəkdir.

Layihələrin tərtibatı və təqdim olunması:

- Bu müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun **"e-QRANT"="Qrant layihələrinin Elektron İdarəolunması Sistemi"** (<http://e-grant.sdf.gov.az/>) vasitəsilə təqdim edilə bilər. Bu sistem **"ASAN-İmza"**dan istifadəni nəzərdə tutur.
- **Diqqət!**
- **"Asan-imza"**nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və **"virtual şəxsi kabinet"**lərini formalaşdırmalıdırlar. Layihə bir qayda olaraq **"e-QRANT"** sistemində qeydiyyatdan keçmiş layihə rəhbəri tərəfindən təqdim edilir, layihə rəhbəri yalnız qeydiyyatdan keçmiş və **"virtual şəxsi kabinet"**ə malik şəxsləri layihəyə iştirakçılar qismində dəvət edə bilər. Əks halda elmi kollektivin formalaşdırılması mümkün olmayacaqdır.
- Texniki problemlərlə qarşılaşmamaq üçün layihənin təqdimini son günlərə saxlamamaq tövsiyə olunur. Fondun internet portalında **"e-QRANT"** sistemində qeydiyyatdan keçməklə bağlı müvafiq təlimat yerləşdiriləcək və onlayn məsləhət seminarlarında izahlar

veriləcəkdir.

- Qrantların verilməsi üzrə müsabiqənin keçirilmə prinsipləri, müsabiqədə iştirak etmək üçün layihələrin verilməsi qaydaları, layihələrin ekspertizasının ümumi qaydaları, layihələrin həyata keçirilməsi şərtləri, müsabiqələrin xüsusiyyətləri də daxil olmaqla qrantların verilməsi üzrə müsabiqənin keçirilməsi qaydaları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2010-cu il 25 iyun tarixli Q-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə müsabiqələrinin keçirilməsi Qaydaları”nda tanış olmaq olar.
- **Diqqət!**
- **“e-QRANT” sistemi vasitəsilə təqdim olunmuş layihənin son PDF versiyası (1 nüsxə Azərbaycan dilində və 1 nüsxə ingilis dilində, sənədlər (vəsiqə, diplomlar, iş yerindən təqdimat)) çap olunmaqla Elmin İnkişafı Fondunun icraçı direksiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi, 27, 9-cu mərtəbə) həftənin iş günlərində (bazar ertəsi – cümə) saat 10:00-dan 17:00-dək birbaşa çatdırmaqla və qeydiyyatdan keçirmək yolu ilə təqdim olunmalıdır. Çap versiyasının qəbulu üçün son tarix 2021-ci il 16 sentyabr saat 17.00-dır.**

Ümumi şərtlər:

- Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan layihələr müsabiqənin texniki ekspertiza mərhələsindən olaraq keçmir və elmi ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə təqdim edilmiş sənədlər geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən layihələrin ekspertizası mərhələlərində saxta sənəd, imza və məlumatların təqdim olunması layihənin elmi ekspertizadan kənarlaşdırılmasına səbəb olur.
- Müsabiqəyə təqdim edilmiş bütün layihələrin ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik hüququnun obyektinə kimi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçiriləcəkdir.
- Müsabiqədə iştirakla bağlı ciddi problemlər yarandığı təqdirdə Elmin İnkişafı Fondunun icraçı direksiyası ilə e-mail və ya telefon vasitəsilə əlaqə saxlanması tövsiyə olunur.
- Sualların elektron poçt ünvanına göndərilməsi təqdir olunur. Digər tərəfdən, layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində, **e-QRANT** sisteminə qoşulma və ondan istifadə üzrə, həmçinin qrant iddiaçılıqlarına kömək və sualların cavablandırılması məqsədilə **onlayn məsləhət seminarlarının** keçirilməsi nəzərdə tutulmuşdur. Bu barədə əlavə məlumat Fondun internet sahifəsində dərc olunacaqdır. Seminarlarda iştirak təqdir olunur.

Əlaqə telefonu: (012) 489-08-94

Elektron-poçt ünvanı: info@elmfondu.az

Elmin İnkişafı Fondunun icraçidireksiyası

